

Şəmsəddin Saminin “Qamusül-Elam” lügətində Azərbaycan müəllifləri

Rəna İskəndərli

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan.

E-mail: renaiskenderli@gmail.com

Annotasiya. Türkiyənin mədəni-ədəbi həyatında ən çox dilçi-leksikoqraf kimi şöhrət qazanmış Alban əsilli Şəmsəddin Saminin (1857-1904) qısa ömrünə siğdirdiyi böyük əsərlərdən biri altı cildlik “Qamusül-Elam” lügətidir (1889-1898). Tarix, coğrafiya, özəl adları əhatə edən bu lügət Türkiyədə ilk ensiklopediya olaraq böyük əhəmiyyət kəsb etmişdir. Belə ki, XIX əsrin sonları Türkiyədə bibliografik nəşrlərin azlığı şəraitində yazılan bu altı cildlik lügət çox böyük önəm daşımışdır. Əsərin əsas özəlliyyi orta əsr Azərbaycan alim və müəlliflərinə kifayət qədər yer ayrılmışından ibarətdir. Həmin alımlar haqqında olan məlumatları araşdıraraq belə qənaətə gəlirik ki, Şəmsəddin Sami onların həyat və yaradıcılığı ilə bağlı orijinal fikirlər söyləmişdir. Fikirlərin bəziləri səthi verilmiş və ya yalnız alımların adları göstərilmişdir.

Bunun səbəbi isə Şəmsəddin Saminin zamanında mövcud olan mənbələrin sadə olmasınaidir. Lakin demək vacibdir ki, bu məlumatlar kifayətləndirici olmasa da, ilk mənbə kimi böyük əhəmiyyətə malikdir. Lügətdən topladığımız alımlar Azərbaycanın müxtəlisf bölgələrinə xasdır. Daha sonra məqalədə həmin alımlar haqqında məlumatları əldə olan mənbələrlə genişləndirərək oxuculara təqdim edildi.

Açar sözlər: Sami, alim, lügət, orta əsr, ədəbiyyat

Məqalə tarixçəsi: göndərilib – 14.03.2021; qəbul edilib – 19.03.2021

Azerbaijani authors in the dictionary of Shamseddin Sami “Kamusul-Elam”

Rena Iskenderli

Institute of Manuscripts named after Muhammad Fuzuli of ANAS. Azerbaijan.

E-mail: renaiskenderli@gmail.com

Abstract. One of the major works of Shemseddin Sami (1857-1904), who became most famous as a linguist-lexicographer in the cultural and literary life of Turkey, is the six-volume dictionary “Kamusul-Elam” (1889-1898). The dictionary covering history, geography and private names has earned much attention as the first encyclopedia in Turkey. It is worth noting that this six-volume dictionary, written at the end of the XIX century in Turkey in the face of a shortage of bibliographic publications, was of great importance. The main feature of the work is that it gives a sufficient place to medieval Azerbaijani scientists and authors. After studying the information about these scientists, we come to the conclusion that Shemseddin Sami expressed in his dictionary original thoughts about their life and work. In the dictionary, some information about the authors is given superficially or only the names of scientists are indicated.

This is because the sources available at the time of Shemseddin Sami were simple. Although this information is not sufficient, it is important to say that it is of great importance as a primary source. The scientists we have collected in the dictionary come from various regions of Azerbaijan. Having expanded the information about these scientists, the article was provided to the readers.

Keywords: Sami, scientist, dictionary, medieval, literature

Article history: received – 14.03.2021; accepted – 19.03.2021

Giriş / Introduction

I cildin titul vərəqində, türk dilində, ərəb qrafikası ilə, iri hərflərlə kitabın adı qeyd olunandan sonra qısa və lakonik şəkildə əsəri əhatə edən mövzular qeyd olunub. Dillərimizin oxşar cəhətləri çox olduğuna görə həmin cümlələri orijinal şəkildə təqdim edək: “Qamusül-Elam” tarix və coğrafiya lüğətini ve tə’biri esahla kaffe-i esma-i xassayı cə’midir.” (Yəni, “Qamusül-Elam” tarix, coğrafiya və xüsusi əhəmiyyəti olan adları özündə cəm edən bir mənbədir.) Daha sonra mötərizədə narın xətlə əsərə geniş açıqlama verilmişdir: “Tarixe mütaallik: Kəffe-i əqvam ve üməmul-ənbiya, xüləfa, səhabə, tabiin, rical-i hədis, mülük, ümera, vüzera, hukkam, hukema, üləma, füqaha, evliya, meşayih, üdeba, şuara, atibba, müarrrixin, seyyahin, eshab-ı hüner, eşhas-ı mevhume-i esatir, vel-hasıl şark ve əgarba ve ezməne-i kadime ve cedideye aid kaffe-i meşahirin isimlerini, ve asar ve te’lifatının ta’rifini; coğrafiyaya müteallik: küre-i arzın

münkasim bulunduğu kitäat ve memalik və düvelin, denizler, boğazlar, adalar, dağlar, nehirler, göller ile ovaların, gerek eski ve gerek yeni kasabalarla büyüyück kariyelerin isimlerini, mevkilerini, tul ve arzlarını, ahval-i tarihiyye ve tabiiyyelerini, ahalilerinin mikdarmı, başlıca mahsulat ve ihracatlarını vel-hasıl tafsilat-ı mümküneyi şamil ve huruf-ı heca sırasıyla mürettebdır”. Yəni, adı çəkilmiş əsərdə millətlər, peyğəmbərlər, xəlifələr, sahabələr, tabiinlər, hədis alımları, padişahlar, əmirlər, həkimlər, tarixçilər, səyyahlar, hünər sahibləri, əsatirlərin qəhrəmanları və nəhayət, Şərq və Qərb, Qədim və Yeni dövr məşhurları və onların əsərləri tarixi aspektən, qitələr, dövlətlər, dənizlər, boğazlar, adalar, dağlar, çaylar, göllər, dərələr, iri qəsəbələr, onların mövqeləri, ölçüləri, tarixi əhəmiyyəti, əhalisinin sayı, iqtisadiyyatı coğrafi baxımdan açıqlanır.

Əsas hissə / Main Part

“Qamusül-elam”ın yazılışında istifadə olunan ədəbiyyata gəlincə, həmin siyahının bir qismi Agah Sirri Levendin monoqrafiyasında öz əksini tapmışdır. Belə ki, həmin monoqrafiyada verilən məlumatə görə, Sami 84 qaynaqdan istifadə etmişdir [1, s.85]. Agah Sirri Levend bəzilərinin adlarını da sadalamışdır. Onların adlarını orijinal şəkildə oxuculara təqdim edək: Qərb mənbələrindən – Bouillet, “Dictionnaire universel d’historie et de géographie”, Vivien de st. Martin, “Nouveau dictionnaire de géographie universelle”; Alfred Dantes, “Dictionnaire biographique et bibliographique”; Gr. Vapereau, “Dictionnaire universel des contemporains”, “Dictionnaire biographique pittoresque”; D’Herbelot, “Bibliothèque Orientale”; Thomas William Beale, “The Oriental Biographical Dictionary”;

De Rossi, “Dizionario storico dei autori arabi i più celebri e delle loro opere.” Şərq ədəbiyyatı silsiləsindən – Edirnəli Nəzmi, “Səfinətüş-şüara”; Qədri Çələbinin türk dilində yazılmış “Təzkirətüş-şüəra” əsəri; Xarəzmşahın fars dilində yazılmış “Təzkirətüş-şüəra”.

Yohames Qutenberq Universitetin doktoru, alman tədqiqatçısı Julian Rentzch bu siyahını artıraraq Xətib Bağdadinin “Bağdad tarixi”, İbn Əsakirin “Dəməşq tarixi”, coğrafiya müəllifləri arasında İstahrinin, İbn Hawkalın, Müqəddəsinin, Bəkrinin, Biruninin, İdrisinin və Əbul Fədanın əsərlərini, “Səyahətnamələr” arasında İbn Bətutənin, İbn Cəbirin, avtobiografik əsr müəllifləri içərisində İbn Əsirin, İbn Həcər Əskəlanının, Yusuf Kurtubinin, Yaqut Həməvinin, Əbu Nəim İsfahaninin və Səalibinin adlarını sadalayır. Alim həmçinin alman şərq-

şünası Ferdinand Vüstenfildinin 1866-1873-cü illər arası nəşr olunan 8 cildlik əsərinin də bu siyahıya aid olduğunu xüsusi bildirir [7, s.13].

Qeyd etmək vacibdir ki, Şəmsəddin Samidən öncə də bu tərz kitabların yazılımasına cəhd edilmişdir. Bunlardan XIX əsrin II yarısında Əli Suavi tərəfindən yazılmış və İslam dünyasına həsr olunmuş “Qamus əl-ulum vəl-mərifət” (1870), Əhməd Rifatın “Lügəti-tarixiyyə və coğrafiyyə” (1882/1883) adlı əsərlərini qeyd etmək olar [3, s.417]. “Qamusül-Elam”ın bu əsərlərdən fərqliliyi onun daha geniş məfhumlu və dövrün tələbinə uyğun olması idi. İstifadə olunan ədəbiyyat siyahısı da olduqca rəngarəng və müxtəlifdir. “İfadəyi-Məram”da qeyd edildiyi kimi, müəllif bu kitabın tərtibində həm Şərq, həm də Qərb ədəbiyyatından geniş istifadə etmişdir. Onların tərtibat qaydalarını əxz edərək öz əsərinə tətbiq etmişdir. Məhz bütün bu aspektlər “Qamusül-Elam” lügətini digər lügətlərdən tam fərqləndirərək onu Türk dünyasının ilk ensiklopediyası adına layiq görmüşdür.

Lügətdə yer almış alimlər

Qeyd etmək vacibdir ki, bu əsərdə Azərbaycan alim və müəlliflərinə kifayət qədər yer ayrılmışdır. Həmin alimlər haqqında olan məlumatları araşdıraraq aşağıdakı qənaətə gəldik:

1. Şəmsəddin Sami burada Azərbaycan alimlərinin adlarını sadalamaş, onların həyat və yaradıcılığı ilə bağlı orijinal fikirlər söyləmişdir.

2. Fikirlərin bəziləri səthi verilmiş və ya yalnız alimlərin adları göstərilmişdir.

Bunun səbəbi isə Şəmsəddin Saminin zamanında mövcud olan mənbələrin çox sadə və bəsit olmasına iddir. Yəni alim bu məlumatları yazar-kən geniş mənbələrdən istifadə edə bilməmişdir. Lakin demək vacibdir ki, bu məlumatlar kifayətləndirici olmasa da, ilk mənbə kimi böyük əhəmiyyətə malikdir. Belə ki, bir çox ədib, alim və şairlərin adı mədəniyyət tariximizin səhifələrindən pozulmaq təhlükəsindən qurtarmışdır.

3. Lügətdə adı qeyd olunan, lakin bizim tərəfimizdən heç bir məlumat əldə edə bilmədiyimiz şəxsiyyətlər.

Şəmsəddin Saminin “Qamusül-Elam” lügətindən adlarını topladığımız alimlər Azərbaycanın müxtəlif bölgələrinə xasdır. Burada Təbriz, Xoy, Sührəvərd, Ərdəbil, Gəncə, o cümlədən

Qarabağ, Şirvan bölgələrindən şair və ədiblərin adları sadalanmışdır.

Heç bir məlumat əldə edə bilmədiyimiz şəxsiyyətlər aşağıdakılardır: Əbu Məhəmməd Təbrizi, Qarabağlı Süleyman Paşa. Müəllif özü onlar haqqında aşağıdakı məlumatı vermişdir. Geyd edək ki, həmin məlumatı orijinal olaraq elə müəllifin öz dili ilə təqdim edirik:

Əbu Məhəmməd Təbrizi tarixçilərdən olub. Tarixi Təbrəni, Əbu Saleh ibn Nuxun adına ərəbcədən farscaya tərcüməylə bərabər, Təbrənin zamanından öz kimi olmuş hadisələri zil olaraq əlavə etmişdir. 512-də vəfat etmişdir.

Qarabağlı Süleyman Paşa-Sultan Osman xan Səlis və Mustafa xan Səlis dövrlərində 3 dəfə qapudan paşa olmuşdur. Sultan Osman xan məşarəleyh çəlülərə sənəsi 1168-də əmrəye bəhriyədən ikən rütbəye Mir mirani ilə qapudan dərya olmuş və Ağ dənizdə deşmən səfainindən bəzi ənənimə müvafiq olmaqla 1169-da rütbəye vəzarətlə təltif olunmuşdur. 1170-də infisal edüb. 1171-də Güllə Əhməd Paşazadə Əli Paşanın üstüne sənən qapudan dərya olmuş. 1173-də əzəl olub. 1176-da Sınık Mustafa paşanın üstüne müsənnəd qapudanıyə nəsib olunmuş; və 1177-də əzəl olunaraq məməkəti olan Qarabağa əzimətlə, orada vəfat etmişdir.

Şəmsəddin Sami tərəfindən məlumatı səthi verilmiş alimlər aşağıdakılardır:

1. Əflaki, İman, Baqır Təbrizi, Baqi Təbrizi, Bəxti, Haqiri, Hicab, Razi Təbrizi, Ragib Təbrizi, Bəyani, Cəfəri, Rəfəti Mirzə İbrahim, Salim Təbrizi, Səburi, Zuhuri, Əbdülqahir Təbrizi, Əzəri, Füsuni, Fəsihi Təbrizli, Fəqiri Təbrizli, Məhəmməd Təbrizli, Məst Təbrizli, Molla Həsən, Məruf, Məlum Məhəmməd Hüseyn, Müfti, Müfrəd Molla Məhəmmədəli Təbrizi, Mirzə Muqim, Naziki, Nisari, Nitqi Xacə Qazi, Nəmət, Nəimi Samia, Rəğib Ərdəbili, İmami, Nitqi Şirvanlı, Lətif Lətifəddin Səncəri, Şərif Məraigidir.

Şəmsəddin Sami onlar haqqında aşağıdakı məlumatları vermişdir:

Əflaki – Təbriz şurasından olub. Təbrizdəndir. Xoş qərihə, ünsiyyət sevən şəxs olmuşdur. Saib özünün bəyazında ondan qeyd etmişdir:

Dilbər göz yaşlarımdan boy ataraq, ucaldi,
Mən miskinin başına o, sərv tək kölgə saldı.

İman – Təbrizlidir.

Baqır Təbrizi – Qazizadə Mirzə İran şairlərindən olub.

Bəxti – İran şairlərindən olub. Təbrizli olduğunu halda, əksər ömrünü Şirazda keçirmişdir.

Haqiri – İran şairlərdən olub. Təbrizlidir.

Hicab – (Mirzə Əbu Turab) – İran şairlərindən və Təbriz sadətlərindən olub. İsfahanın Abbas Abad məhəlləsində sakin bulmuşdur.

Razi Təbrizi – Təbrizli olub. İki dəfə Hindistana səyahət etmişdir.

Rəğib Təbrizi – Kəlb Hüseyn bek – İran şairlərindən olub.

Bəyani – Bəhrəmbek. İran şairlərindən idi. Təbrizlidir.

Cəfəri – Mir Məhəmməd Cəfər – İran şairlərindən və Təbriz sadətlərindən olub.

Rəfəti Mirzə İbrahim – Rüfəti – Mirzə İbrahim. İran şairlərindən olub. Təbrizlidir. Hindistana səyahət etmişdi.

Salim Təbrizi – Səlim – Mahmud bek – Təbriz əmrai türkmənidən və üləmədan olub. Nüsxəsi nəbud olan bir Yusif Zuleyxa mənzüməsi və sair şerləri vardır.

Səburi – Suburi – İran və Hind şairlərindən olub. Təbrizli olub. Atası və özü cəvahirçi idi.

Zuhuri – İran şairlərindən olub. Təbrizlidir.

Molla Həsən – Təbrizli olub. Xətti ğubarda məharəti vardır.

Məruf – Təbrizli olub.

Məlum Məhəmməd Hüseyn bek - Təbrizlidir.

Əbdülqahir Təbrizi – Cəmaləddin bin Məhəmməd əl-Hərani əd-Dəməşqi – füahəi şafii-dən və üdəbadan olunub. 248 tar. Hiranda doğmuş. Və Dəməşqi Şamda nəşat edüb. 740-da vəfat etmişdir.

Əzəri – əsli təbrizli olduğu halda Yeziddə boyla başa çatıb. Sonra İsfahana gedüb. Şah Abbas tərəfindən vəzifəyə nail olmuş olmuş idi.

Füsuni – İran şairlərindən olub. Təbrizlidir.

Fəsihi Təbrizli – Təbrizli olub. Əksər övgüt da füqara və dərvişanla həmbəzm imiş.

Fəqiri Təbrizli – İran şairlərindən olub. Təbrizlidir. Bəzi təzkirələrdə Həqiri deyə məzκur-dur və yaxud o başdır.

Məhəmməd Təbrizli – Təbrizli olub. Nadir şahin xidmətində bulunmuşdur.

Məst Təbrizli – Məst – Təbrizli olub.

Müfti – Təbrizli olub.

Müfrəd Molla Məhəmmədəli Təbrizi – Müfrəd Təbrizli və ya İsfahanlı olub.

Mirzə Muqim Təbrizli

Naziki – İran şairlərindən olub. Müxəllisi olub. Təbrizli olub.

Nisari – İran şairlərindən olub. Təbrizli və cahandidə bir adəm idi.

Nitqi Xacə Qazi – Nitqi-Xacə Gazi təbrizlidir.

Nemət – Təbrizli olub. Axund Əbdül Möhsunun şagirdlərindən idi.

Nəimi – Seyyid Fədlullah Təbriz sadətindən və ürfan şeyxlərdən idi.

Samia – (Bayram bek) İran şairlərindən və türk tayfalarından olub. Təbrizlidir.

Rəğib Ərdəbili – Mir Yusif İran şairlərindən idi.

İmami – Xalxal şəhərindən bir şair.

Nitqi Şirvanlı – Şirvanlı olub – Sultan Murad xan Səlis dövründə Dərsəadətə vürüdlə qısa zamanda şöhrət tapmış Padişahın yaxın adamlarından idi.

Lətif Lətifəddin Səncəri – Mərağalı olub.

Şərif Mərağı – Şəhabəddin məşhur alimlər-dən olub. “Kitabul-əməl fi ilmil-cədəl” adlı təlib-fin sahibidir.

Yuxarıda qeyd etdiyimiz kimi, Şəmsəddin Sami tərəfindən verilən məlumatlar ilkin mənbə kimi böyük əhəmiyyət kəsb etsə də, müasir dövrdə yeni mənbələrin mövcudluğu şəraitində yeni tədqiqatlar aparılmış və yuxarıda adı çəki-lən müəlliflər haqqında daha geniş bilgilər əldə edilmişdir. Tədqiqat zamanı Əmin Əhməd Rəzinin “Təzkireyi-həft iqlim” əsəri, Lütfəli bəy Azər Bəkdilinin “Təzkireyi-Atəşgədə” əsəri, Məhəmmədəli Təriyətin əsəri olan “Danişməndane-Azərbaycan”, Aybəniz Rəhimovanın “Qulam Məmmədli təzkirəsi” adlı əsəri və bu kimi digər əsərlərdən geniş istifadə edilmişdir. Həmin tədqiqatların nəticəsini təqdim edirik:

1. Əflaki

Əflaki-zarafatçı, hazırlıcağlığı ilə seçilən, məzəli və xoş rəftarlı bir şair idi [4, s.2]. Əsərlərini fars dilində yazmışdır [5, s.37].

2. İman

Məhəmməd Təbiyyət öz əsərində onun haqqında yazmışdır ki, şair Molla Mömin və Molla Möhsün Feyzin şagirdlərindən olmuş, İman təxəllüsünü də ondan almışdır. İman bilikli olmuş, təsəvvüf təriqətinə böyük həvəs bəsləmiş və həmişə elm və mərifət dənizində üzmüştür [4,s. 171].

3. Baqır Təbrizi – Qazizada Mirzə

Qaynaqlarda göstərilir ki, o, Qazi Zeynalabdin Təbrizinin nəvəsi idi. Əllamə Bozorg Ağa Hüseyn Xansarının yanında dərs almışdır. Mirzə Baqır İsfahan sakini olmuş və oradakı Qütbəyyə mədrəsəsinin müəllimi olmuşdur. Eyni zamanda onun səlahiyyətlərindən biri şəhərdə əhali arasında buğda və etin bölgüsü idi. Bu səlahiyyət ona babasından miras qalmışdır. Mirzə Baqır hicri qəməri XI əsr şairlərindən idi [14, s.74-75; 4, s. 40; 13, s.224; 15, s.38].

4. Baqi Təbrizli – Mirzə Əbdülbaqi Azərbaycanın məşhur alimlərindəndir. İraq alimləri onu öz dövrünün dahisi hesab edirdilər. “Əlxəttatin” təzkirəsində onun haqqında deyilir: “Mövlənə müxtəlif elm və fənlərdə, o cümlədən fəlsəfə, riyaziyyat, ədəbiyyat, ərəb dilçiliyi və digər sahələrdə öz dövrünün məşhur şəxsiyyətlərindən olmuş və rəvan şeir təbi var idi. “Baqı” təxəllüsü idi. O, süls xəttini yazmaqdə digər xətt ustalarından üstün idi. Nəstəliq xəttini də yaxşı yazardı.” “Həft iqlim” əsərində Baqının Mirzəcanın şagirdlərində olduğu qeyd olunur. Sərbəstliyi sevən kişi idi [6, s.193].

Nəsrəbadinin təzkirəsində deyilir ki, I Şah Abbas İsfahanda Came Abbasi məscidini tikdirəndə (h/q 1020/1611) məscidin kitabələrini yazmaq üçün Mövlənanı Bağdaddan gətirmək üçün Məhəmməd Hüseyn Çələbini onun yanına göndərmişdir. Seyid Əbdülbaqi isə bu dəvəti qəbul etməmiş və İsfahana getməmişdir. Şah Abbas isə Bağdadı işğal etdikdən sonra onu İsfahana aparıb kitabələri ona yazdırmışdır.

“Riyazül-üləma” əsərində qeyd edildi ki, Baqi Təbrizi, şah Abbasın dövründə yaşamış, tarixi hadisələri dərindən bilmışdır. Onun əsərlərindən “Nəhcül-bəlağə” əsərinə fars dilində yazılmış şərh, Qurana təfsir və eləcə də “Əs-səhifə əl-kamilə əs-səccadiyyə” əsərinə yazılmış müfəssəl şərh məlumdur. Mövlənə Əbdülbaqi Seyid Ağa Mirzə İbrahim Həmədaninin arasın-

da dostluq münasibətləri olmuşdur. Əbdülbaqi bəzi irfanı və dərin mənalı qəsidə və rubailər qoşardı. Şair 1039/1629-cu ildə vəfat etmişdir. Onun ən yaxşı xətt ilə yazdığı qəsidələrdən biri İranda Milli Şura Məclisi kitabxanasındadır. Yazılma tarixi 1036 (1626) [6, s.75-77].

“Təzkireyi-şuara”da onun müəllimi Əlabek Təbrizi kimi qeyd olunub. Alim təvazökar bir insan idi.O, kümbəzləri bəzəyərək yazmış: “Mənim xəttim ona gözəllik gətirmir” [14, s.76; 13, s.2254; 16, s.223; 10, s.243; 6, s.193].

5. Bəxti

Onun adı Molla Bəxtidir. Bəxti onun ləqəbindir. O, “məktəbi vüqu” adlı tədris müəssəsinin əsasını qoymuşdur. 1015 hicri qəməridə (1606) Təbrizdə dünyaya gəlmiş [5, 46], əsərlərini fars dilində yaratmışdır [5,s.46], “985” şəmsidə Şiraza gəlib və yuxarıda adı çəkilən məktəbdə işləyib. Müəllifin şeirlər müntəxabatında da o haqda məlumat var [4, s.51; 13, s.228 ; 14, s.81-82].

6. Bədii

Bədii – Təbrizin VIII (XIV) əsr söz ustalarındandır. O, Əbdülvase Çəbəlinin üslubunu davam etdirmişdir [6, s.43; 13, s.222; 10, s.229].

Məazi Təbrizi Bədi haqqında demisdir: [6, s.43]

*Dərya fikrim qarşısında dəniz daşib,
dalğalanır,
Çox əcəbdir, bir damcı su ümmanlara
lovğalanır.
Mirvarılər qarşısında saxsı muncuqlara oxşar,
Sənətkarlığım önündə hər kim qırṛələnib,
coşar.*

“Təzkireyi şuaraye-Azərbaycan”da qeyd edildiyi kimi, Doktor Məşkur öz “Kitabe tarixi Təbriz” əsərində müəllif haqqında yazır: “Onun adı Manuçöhür və o, Kəmal Xacəndinin şagirdlərindən olub. Müəllif 796 hicridə atası ilə Rum şəhərinə ticarət məqsədi ilə getmiş və orada Hacətnamə adlı əsərini yazmışdır [14, s.82-83].

7. Bayani – Təbrizdəndir. Əsərləri fars dilində idi [5, s.43]. O, cavanlıqda qızıldan məftil düzəldir, kağızdan şəkil kəsir və rəssamlıq edir-di [6, s.48; 13, s.247].

“Təzkireyi-şuaraye-Azərbaycan”da verilən məlumatə görə, ədib Nəqdi bəyin oğludur. O, hicri qəməri XI əsr şairlərindən olmuşdur. Nəstəliq xəttini qəşəng bilirdi. Yazda katibliklə, qışda ticarət və dərziliklə məşğul idi [14, s.99-100].

8. Cəfəri-adı Mirzə Cəfər, Təbriz seyyidlərindəndir. O, şairlərin və söz ustalarının maraqlı, şənlik gətirən şeirlərini oxuyar, məclislərdə məzəli, incə sözlər danışar və şeirlər oxuyardı [4, s.410].

Tam adı Mir Məhəmməd Cəfərdir. Mənbədə onun çəkməçi olması göstərilir. X əsr hicri şairlərindən idi. Çox zəkali və ağıllı idi. Şeirlərini Cəfəri təxəllüsü ilə yazırıdı. Mənbədə məlum olğunu kimi, onun Mir Cənuni Qəndhari arasında münaqışəsi olub. Cənuni Qəndhari öz səliqəsizliyi ilə seçilirdi. Nəticədə Cəfər, Qəndhari haqqında tənqidi şeir yazmış və burada onun zahiri görünüşü, səliqəsizliyi və pintiliyinə bir necə beytlə işarə etmişdir [4, s.410; 14, s.143].

Cəfərinin doğum yeri Savə şəhəridir. Sami özü də əsərində yazmışdır ki, əslən savəli olan müəllif Təbrizdə yaşayıb yaratmışdır. Əsərlərini fars dilində yazırıdı [5, s.449].

9. Həqiri

Mənbələrdə bu adla iki müəllif qeyd olunub. Sami tərəfindən hansı müəllif nəzərdə tutulması dəqiqliyi olunmadığı üçün hər iki müəllif haqqında məlumat verək:

I. Müəllisin yaradıcılığı X əsərə aiddir. O, Dərviş Hüseyin Kərbəlayının müasiri idi. Xəttat Mövlana Əli bəy Təbrizi öz şeirində Həqiridən bəhs edərək onu xəttat kimi çox bəyəndiyini qeyd etmişdir [14, s.172].

II. Dərviş məsləkli sufi şairlərindəndir. Tərkidünyaçılıqla məşhur idi. 4 il Kaşanda yaşayıb mövlənlərlə dostluq edərdi. 981-ci h.q. ildə şair Xorasana gedib. Orada İmam Rza (ə.s)-in qəbərini ziyarət etdikdən sonra Təbrizə dönüb. Hicri qəməri 994(1585)-ci ildə Osmanlı türkləri Təbrizə gəlib, təbrizlilərin yaşayışını pozduqları zaman Mövlana Həqiri onların əlində şəhid olmuşdur [6; 384]. “Şəmi əncəmin”nin müəllifi yazır: “Baxmayaraq ki, onun zahirən sadə, təvazökar, fağır görünüşü var idi, o, istedadlı şair və yüksək ədəb əxlaqına malik insan olub və hamının yanında düzgün nizamlı insan kimi tanınıb. Fəqiri bəzi təzkirələrdə Fəqiri və ya Hə-

qiri kimi tanınıb. Təhfeyi-Saminin müəllifi onu aşağıdakı kimi yad edib: “Həqiri Təbrizi yenilik gətirən şairlərdən idi. Onun gözəl təbi var idi” [14, s.173; 10, s.113]. Təzkirələrdən məlum olur ki, Həqirinin altı min beytdən ibarət divanı vardır. Lakin bizə bir neçəsi gəlib çatmışdır [13, s.312].

10. Hicab – (Mirzə Əbu Turab)

Adı Mirzə Əbu Turab, Nadirşah dövründə yaşayan söz ustalarındandır. O, İsfahanın Abbasabad məhəlləsində yaşamış və bu padşahın dövründə vəfat etmişdi.

Tam adı Seyyid Mirzə Əbu Turab Təbrizi-dir. XII əsrin şairlərindən idi. Bilikli alim və şair olub. Şeirləri daha çox vətənində, yəni İsfahananda məşhur idi [4, s.392; 13, s.311; 8, s.386; 14, s.148].

11. Razi Təbrizlinin tam adı Məhəmməd Rzadır. Zərgərliklə məşğul olub. XI əsr şairlərindən idi. İsfahanın Abbasabad məhəlləsindən idi. İki dəfə Hindistana səyahət edib. Şeirləri gözəl və məlahətlidir. “Sübhü Gülşən” əsərlərinin müəllifi onu Razi təxəllüsü ilə tanıdır. Orta əsr tanınmış türk səyyahı Övliya Çələbi h. 1050-ci (şəmsi 1019) ildə Təbrizdə olmuş və oranın 78 məşhur insanların adlarını sadalayaraq Razi Təbrizini də qeyd etmişdir [14, s.244; 4, s.270; 11, s.346].

12. Rağib Təbrizinin adı Kəlbəhüseyndir. “Məcməül-Xəvas” və “Bəyazi-Saib” əsərlərində bu şairin şeirləri vardır [4, s.270]. Müəllif XII əsrin şairlərindən olub [14, s.246; 8, s.115; 13, s.367; 6, s.195].

13. Rəfəti Mirzə İbrahim əslən Təbrizdəndir. Gözəl xəttat idi. Şikəstəni daha yaxşı bacarırdı [14, 257]. Bilikli insan idi. Nəsrəbadının müəllifi yazmışdır: “O, Hindistana getmiş və orada təcrübə yiğdiqdan sonra təkliflər alaraq bir müddət orada Ərəbxan hakimin yanında xidmət göstərmiş və orada rəhmətə gedib. Onun “Rəfəti” adlı təxəllüsünə gəlincə, alim vaxtının çoxunu fövtə verdiyi üçün özünə “rəfəti” yəni, “İtirən” ləqəbini verib. Onun qardaşı və “Səhvi” ləqəbi ilə tanınan oğlu xəttat olaraq tanınıblar [4, s.275; 2, s. 471; 13, s.376; 14, s.257].

14. Salim Təbrizinin adı Mahmudbəydir. Təbrizin əyanlarından və Cahanşahın övladlarındandır. Şeir sahəsində də və xüsusilə məsnəvidə böyük istedada malik idi. Hekayə və nəşr

yazmaqdə onun elə fəsahətli, məlahətli qələmi olmuşdur ki, söz ustalarından ən fəsahətlisi belə ona çata bilməmişdir. Salimin “Yusif və Züleyxa” mənzuməsi, onun bu gözəl ibarəli məsnəvisi buna aydın sübut, möhkəm dəlildir. Yaradıcılığı fars dilində idi [5, s.326].

Şairin şeirlər məcmuəsinə səkkiz mindən çox şeir daxildir. Onun bir neçə məsnəvisi də vardır: “Mehr və vəfa”, “Məxzənül-əsrar” vəz-nində deyilmişdir. İkincisi “Yusif və Züleyxa” məsnəvisidir ki, “Xosrov və Şirin” vəznindədir. Bunlardan əlavə, “Leyli və Məcnun” və “Şahnaməyi-şah Təhmasib” mənzumələri də onundur. “Yusif-Züleyxa” hekayəsi yəhudilərin nəğillərindən olmuş və 3 dilə: ərəb, fars və türk dillərinə tərcümə edilmişdir [4, s.294].

16. Səburi haqqında “Həft iqlim” əsərində deyilir: “Səburi Qarabəy zərgərin oğludur. Onun evi mirvari və qiymətli daş-qasalar etibarilə ümmana və Bədəxşan dağına bənzəyirdi. Səburi nəzm və nəsrədə söz sərvəti ilə öz zəmanının ağası olmuş, onun nəzm yaradan qələmi saysız qiymətli cəvahirlərə bəzənmiş və nəsr yazan barmaqlarındakı üzüklər istiarə daş-qasaları ilə zinət tapmışdır. (həft iqlim 1418). Müəllifin tam adı Məhəmməd Hüseyn Təbrizidir. Gözəl qəzəl və çoxsaylı əsərlərin müəllifi idi. Onun çap olunmuş şeir toplusunda yazılmışdır: “988 hicridə bu şeirlər toplanıb. Bura məhəbbət lirikası, qəzəllər, təzə fikirlərlə dolğun olan şeirlər toplanıb.” Müəllif şah Təhmasibin dövründə yüksək vəzifə sahibi olmuşdur. Ağılı-kəmallı bir insan olub [14, 385].

Binabınıştə Ağaye Mənzavi öz nüsxəsinin fixristində belə qeyd edib: “Səburi “Risaleyitəqvimin” müəllifidir. Əmin Əhməd Razi onun haqqında demişdir: “Necə ki xanələr dürlərlə və cavahiriyyətlə bəzədir, Səburi nəsr və nəzmin cəvahiridir. O gözəl şeirlər yazıb” [14, s.386]. Şahzadə Nadir Mirzə Qacar da onun zərgərin oğlu olduğunu təsdiqləyib, şəxsiyyəti haqqında isə deyib ki, Səburi inci kimi bir insandır [6, s.197; 4, s.307; 9, s.1418; 14, s.385; 13, s.477].

17. Zühuri adı ilə Təbrizdə iki şəxs məlumatdır:

Birincisi X əsrədə öz zəmanəsinin istedadlı şəxsiyyətlərindən idi. Sadiq Əfşar onunla tanış olduqdan sonra Zühuri haqqında söyləmişdir ki, Zühuri müləyim, yumşaq və dərdsiz insan təsu-

ratını bağışlayırdı. Müəllif h. 1010-cu ilədək yaşayıb [14, s.311-312].

Digər Zühuri – Hacı Əli Əttar Təbrizi – XI-II əsr şairlərindən olub və onun təzkirələri bizə catmayıb [14, s.412]. Yaradıcılığı fars dilində idi [5, s.155].

18. Əbdülcəhir Təbrizinin tam adı Əbdülcəhir ibn Məhəmməd ibn Əbdülvahid ibn Məhəmməd ibn Musa ibn Qazi Xətib Camaləddin Təbrizi Hərrani Dıməşqidir. Şafii təriqətinə mənsub idi. Əbdülcəhir hicri qəməri 648-ci il, şaban ayının ortasında (1250, oktyabr) Hərranda anadan olub, Dəməşqdə boy-a-başa çatıb və hicri qəməri 470 (1339)-ci ildə vəfat etmişdir. O, danışqda fəsahətli, görkəmdə gözəl, dəyirmi üzlü, şirindilli nurani insan olmuşdur. Məlahətli şeirlər qosardı, cildçilik edərdi [4; 96] Doğuluğu yer – Təbriz. Əsərləri ərəb dilində idi [5, s.98].

19. Əzəri əslən Təbrizdəndir. Lakin Yezd şəhərində yaşayıb yaradıb. Səbəbi də budur ki, Səfəvilər dövründə təbrizlilər İsfahana köçürülmüş və o, digər müəlliflər kimi İsfahana köçürülmüşdür. Sonda isə yenə Yezddə qərar tutub. Divanı, şeirləri vardır [14, s.432].

20. Füsünün tam adı Məhəmməd Bay bin Abdullahdır. O, 998/1589-cu ildə nəzm və nəsrədə siyaq və xəttatlıqda, eləcə də nücum elmində şöhrət qazanmışdır. O, qəzəl janrında başqa şeir janrlarından daha artıq qüdrətli olmuş, iti və düzgün təfəkkürə və dərin, incə düşüncəyə malik olduğuna görə böyük şəxsiyyətlərin və əmirlərin hüsni-rəğbətini cəlb etmişdir. Füsünün hesab elmində yazdığı əsər bu elm sahəsində çalışanların istifadə etdiyi mənbə olmuşdur. O, “Miftahül-məəni” adlı fars dilində bir lüğət kitabı da yazmışdır. Müəllifin şeir divanı da vardır. Füsuni, Əkbər padşah dövründə Hindistana getmiş, Xani-xananın yanında çox hörmət və izzətlə yaşamışdır. Füsuni Xani-xanan vasitəsilə əvvəller saray münəccimləri sırasında olmuş, sonra Müştövfilməmalik rütbəsinə çatdırılmış, daha sonra isə şahzadə Pərvizin divan işləri ona tapşırılmışdır. Füsuni hicri qəməri 1027 (1617)-ci ildə Allahabadda vəfat etmişdir. (“Səfinəyi-Xoşgu”) Füsuni adına gəlincə, o, onun təxəllüsüdür. Həft iqlim, Məcməul - xəvas, Xülasətül-əşar, Ərafatul-Aşıqin kimi kitablarda müəlliflər bu şair haqqında və onun 70

beyti haqqında məlumat vermişlər. Müəllif öz şeirlərində Şah Abbası mədh edib. Mənbələrə görə, müəllif Cahangir şahın zamanında da yaşıyib. Taqi Kaşani onun haqqında yazmışdır: “Füsuni Təbrizi tanınmış insanlardan və alimlərdən olub. Elmdə şöhrət qazanmışdır. Şeirləri öz məharəti ilə seçilirdi. Eşqə aid qəzəlləri şirinavazlıdır” [14, s.504]. Füsuni, Mövlana Çələbi Bək Əllamənin bacısının əridir.” Ürfani Aşiqin”in müəllifi yazılmışdır: “ Mir Məhəmməd Füsuni Təbrizi gözəl nitq sahibidir, ağıllı, kəməlli, qabiliyyətli insan idи. Cox təmkinli, zehnli idи. Elmi ilə seçilirdi. Gözəl təbi var idи. O, öz varlığı və yaradıcılığı ilə insanları ofsunlayır-dı”. Əsərləri Shirazda, İsfahanda tanınıb. Çələbi Bək Təbrizi və Mövlana Xaləti Təbrizi ilə 1025-ci ildə tanış olub və onlar da onun keyfiyyətlərini etiraf ediblər. Sonra o, Hindistana gedib və orada hörmət sahibi olub. İranda böyük hörmət qazanmışdır.” Şadervan Tərbit demişdir: “ Mahmud bek bin Əbdullah Füsuni h.998, “şəmsi “968-də elmdə böyük şöhrət qazanıb. Nəzm, nəsr, hüsni-xətt, fənni-siyaq, elmi-nücumda mahir bilici idи [6, s.506]. Müxtəlif mövzularda əsərlər yaradıb. Riyaziyyat elminə risalə yazıb. Bu risalə də dərslik kimi işlənib. Fars dilinə aid lüğət yaradıb. Divanı mövcuddur” [4, s.355-356; 13, s. 596; 18, s.156; 8, s.133; 14, s.504; 6, s.199].

21. Fəsihi Təbrizli olub. Mənbələrə görə burada düyməçilik edərdi [4, s. 352]. Fağır xasiyyətli alim olub. Şahzadə Nadir öz əsərində onun peşəsini aşıqlıq kimi də göstərmişdir [6,s.199]. Əsərlərini fars dilində yazmışdır [5, s.391].

22. Fəqiri Təbrizli bəzi təzkirələrdə **Həqiri** deyə məşhurdur. O, gözəl təbli, şirindilli, xoşrəftarlı və gözəl xüsusiyyətlərə malik olan məşhur bir şəxs idи. Seçilmiş, bədii və məsləhətli sözlər deməkdə Azərbaycan söz ustaları içərisində üstünlüyü var idи. O, Məşhəd şəhərinə getməzdən əvvəl Kaşana getmiş və orada 14 il yaşayıb, bir sıra istedadlı şəxslərlə və xüsusilə Mövlənə Möhtəşəmlə dost olmuşdur. Gündülərini oruc tutmaq və Quran oxumaqla, gecələri namaz qılmaq və ibadətlə keçirərdi. Hicri qəməri 981(1573)-ci ildə Kaşandan Xorasana getmiş, ziyarətdən sonra Gəzvin yolu ilə öz vətəni-ne qayıtmış, orada yaşamışdır. Hicri qəməri 994 (1585)-cu ildə Osmanlı türkləri Təbrizə gə-

lib, təbrizlilərin yaşayışını pozduqları zaman Mövlana Həqiri onların əlində şəhid olmuşdur. Məlum olduğuna görə o zaman Həqirinin altı min beytədək şeirdən ibarət divanı var imiş, lakin o zaman mənim yaşam az olduğuna görə onun şeirlərindən seçə bilməmişəm. Hal-hazırda axtardımsa, bəzi səfinələrdə olan bir neçə beytdən başqa heç nə tapa bilmədim.

“Təhfəyi-Samidə” deyilir:

“Həqiri Təbrizi yeniyetmə şairlərindəndir və onun yaxşı şeir bacarığı vardır.

Onun yaradıcılığı h.q. X əsrə aid edilir. O, Dərvish Hüseyin Kərbəlainin müasiri idи. Məşhur Xəttat Mövlana Əli bəy Təbrizi onun haqqında öz şeirində Həqirini xəttat kimi çox bəyənmişdir.təz.şüar. Şairin vəfat yeri Təbriz göstərilir. Yaradıcılığı fars dilində idи [5, s.384; 4, s.384-385].

23. Məhəmməd Təbrizli Nadir şahın yaxın adamlarından və Nüseyri təriqətinə inananlar dan olmuşdur [4, s.214].

24. Məst Təbrizli XIII əsrin şairlərindən olub. Böyük zövqə malik bacarıqlı bir şair idи [14, s.587]. Əsli Təbrizdəndir. Fars dilində olan təzkirələrdən də belə məlum olur ki, ustad şair olmuşdur [2, 353; 4, s.202-203; 13, s.667]. Yazdığı əsərlər fars dilində idи [5, s.216].

25. Molla Həsən-Təbrizli olub. Xətti-ğubar da məharəti vardır. “Kəlamül-mülk” əsərində qeyd edildiyi kimi, Həsənbəy-Təbrizdəndir və Mövlənə Əlibəy Təbrizinin şagirdidir. Osmanlı türkləri Təbrizi aldıqdan sonra İran İraqına getmiş, Qəzvinin Came məscidində xəttatlıqla ömrünü keçirmişdir. Tacirlər onun xətti ilə yazılmış əsərləri digər şəhərlərə aparıb, baha qiyəmətə satardılar [4, s.388].

26. Məruf adı ilə məşhur olan bu müəllif Təbrizdəndir.O, rəml elmində məharətli olmuşdur [4, 202; 9, 201]. Mövlana Faninin və Sırfi Təbrizinin müasirlərindən idи. Doğum və vəfat tarixi bəlli olmasa da, qaynaqlardan məlumdur ki, müəllif X əsrin alim və şairlərindən biri idи [14, s.608; 13, s.659]. Əsərləri fars dilində idи [5, s.215].

27. Məlum Məhəmməd Hüseyn bəyin əsli Təbrizdəndir. Şah Süleyman Səfəvi dövründə ticarət məqsədilə Hindistana getmiş [2, s.343] və Kəşmirin sövbədarı (taxil və azuqə anbarının müdürü-mütərcim) Cəfərxan ilə dostlaşmışdır.

Onun bir çox şeirləri vaxtilə Hindistanda yaşa-
mış Əllamə Mövlana Məhəmmədsaleh Mazan-
daranının oğlu Mövlana Məhəmmədsaleh Ma-
zandaranının oğlu Mövlana Məhəmmədsəidin
məcmuəsində qeyd edilmişdir [4, s.201].

Məlum onun təxəllüsü idi. Müəllif XI əsrд
yaşayıb yaratmışdır. “Lətaifil-xəyal” əsərinin
müəllifi yazımışdır: “Çox xoş təbiətli cavandır.
Hindistanda dükanda ticarətlə məşqul olurmuş”
[14, s.611; 13, s.660; 8, s.142].

Böyük şair Nəsrabadi də belə yazmışdır:
“Məlum Suleyman Şah Səfəvinin dövründə
Hindistanda ticarətlə məşqul olub və Kəşmirdə
yaşayan Cəfərxanla dostluq münasibəti yarat-
mışdır”. Şahzadə Nadir onun hərbçi olduğunu
da qeyd etmişdir [6, s.201].

Nəsrabadinin əsərində verilən məlumat gö-
rə, Məlumun divanı Heydarabad Universitetin
xəzinəsində qorunub saxlanılır. Və həmin Uni-
versitetin doktoru və müəllimi Qulam Mustafa
Xan həmin divanın nüsxələrinin tədqiqatını
aparıb. Məlumun şeirlər məcmuəsi 6720 beyt-
dən ibarətdir. Onlardan 1130-u Saqinamədir.
Həmin bu saqinamə divana daxildir. Başqa bir
kitabxanada bu cür nüsxəyə rast gəlirmir. Əsər-
ləri fars dilində idi [5, s.213].

28. Müfti-Təbrizli haqqında məlumat yox-
dur. Lakin Sübhi Gülşənin əsərində bu müəlli-
fin 1293-cü ildə yazdığı şeir nümunəsi var. Hə-
min tarixə əsasən şairin yaşadığı dövrü XIII əsr
kimi qeyd edirik. [14, s.617; 13, s.667]. Müəl-
lifin yaradıcılığı fars dilində idi [5, s.259].

29. Müfrəd Molla Məhəmmədəli Təbrizi-
Məhəmmədqulubəyin oğlu İsfahanın Abbasabad
məhəlləsində yaşayan təbrizlilərdən idi. O,
olduqça yoxsul və qənaətçil olmuş, hədis kitab-
larını köçürməklə həyatını təmin edirmiş. Dər-
vişanə həyat keçirəmiş [4, s.235-236; 2, s.404].

Müfrəd onun təxəllüsü idi. “Çox utancaq ol-
duğuna görə, şeirlərini heç kimə oxumurdu. Bu
səbəbdən çox tanınmırı. Çox fağır insan
idi. Anası hədis oxuyan olub [13, s.668]. Mən-
bələrdən məlumdur ki, müəllif əsərlərini fars
dilində yazırı [5, s.259].

**30. Mirzə Muqim bin Molla Bayundur Təb-
rizi** İsfahanın Abbasabad vilayətində yaşayan
təbrizlilərdən idi. O, I Şah Abbasın qızı Zübey-
də Bəyimin müəllimi olub. Mırzə Muqim İsa
xan Qurçinin xidmətində olub. Sonra kiçik xan

Mənuçöhrin yanında bir müddət xidmət etdi-
dən sonra Loristana gedib tüylə kimi bağışla-
nan mahalda qərar tutdu. “Atəşkadəyi Azər”in
müəllifi bu alimin adını Muqimi Fərzənd Bahā-
dur, “Riyadul-Çənnə” onun adını Muqimi Pesər
Molla Bayandur kimi qeyd etmişlər [14, s.620;
4, s.229; 13, s.687; 8, s.123]. Yazdığı əsərlər
fars dilində idi [5, s.250]. Fars dilində bir mə-
nəvisi zəmanəmizdək gəlib-çatmışdır [2,
s.404].

31. Naziki əslən Təbrizli olub. X əsr şairlə-
rindən olub. O, Sufilər üçün papaq tikməklə
məşqul idi [13, s.710], digər mənbəyə görə, bə-
zəkli tac tikərdi [2, s.428; 4, s.242]. Yazdığı şe-
irlər fars dilində idi .Aşağıdakı beyt onun şeir
parçasının tərcüməsidir:

*O gözəl bədənli əl əlüstə qoyarsa yanar,
Lakin onun istisindən mənim ürəyim yanar.*

32. Nisari X əsrin məşhur Təbriz şairlərin-
dən olub. Cavanlıqdan Xorasana gedib. Həzrəti
Rzanın ziyyarətindən sonra Qəzvinə gedib və 20
il orada qalıb. Onun şeirləri özünə məxsus dəs-
ti-xətti ilə yazılmışdır. Xülasəye Əl-Əşərən
məlum olur ki, Əmir Cəlaləddin Məhəmməd
Sədrənin nəvələrindən olan Sultanüssadat Əmir
Tağıyəddin Məhəmməd əzəmətli ordudan Ka-
şan şəhərinə getdikdə, Nisari və Qazi Əhməd
Qəffari də onunla getmişlər. Baba Fəğani və
Əmirşah divanında da bu məlumatata rast gəlinir.
Əmin Əhməd Razi yazmışdır: “Qazi Məhəmməd, Təbrizə getdikdə, Mövlana Nisari ona
mədhiyyə yazmışdır. Sonra Nisari vətəni tərk
edib cənuba yollanıb və orada oranın hörmətli-
izzətli adamlarla dostluq münasibətləri yarat-
mışdır. Müəllif orada vəfat edib” [14, s.653].
Bəzi şeirlərdə Nisari Təbrizi adı Nisari Tuni və
Buxarı adı ilə əvəz olunmuşdur. “Həft İqlim”də
Nisari Təbrizi kimi qeyd etmiş [10, s.242]. Arif
Bəqai “Məcməul-fədala” əsərində onu Tuni adı
ilə qeyd edir. “Təzkireyi lətaifil-xəyal”ın müəl-
lifi onun adını Lətaifi Gohəre Nisariyə kimi
qeyd edir [14, s.653; 5, s.290]. Mövlana Nisari-
nın şairlikdə xüsusi şivəsi var idi. Şairlərdən azı
bu şivədə şeir deyə bilmişdir. O, Əmirşahının
divanından iqtibas etmişdir [4, s.26]. Dünya
görmiş və nəzakətli ağsaqqal olub [6, s.202].
Qeyd etmək vacibdir ki,digər müəllif, Lakin

Pənahi Makuli öz əsərində Nisari Təbrizini və Nisari Tuninin ayrı-ayrı müəlliflər olmasını göstərmüşdir [5,s. 290]. Hər iki müəllifin yaradıcılığı fars dilində olub.

33. Nitqi Xacə Qazi təbrizlidir.

Xacə Qazibəyin oğlu və Təbrizin gözəl təbli söz ustalarındandır. O, Valeh Dağıstanının müasiri olmuşdur [4, s.263; 13, s.693]. X əsr şairlərindən idi [14, s.666].

34. Nemət Təbrizdəndir. Axund Əbdülmöh-sünün şagirdlərindəndir [4, s.429].

Molla Mömin “İman” ləqəbi ilə çağrırlırdı. Şeirlərini Nemət təxəllüsü ilə yazırırdı. XI əsrдə yaşayıb yaratmışdır. O, Molla Möhsun Feyz Kaşanının (ö.t. 1091) tələbəsi olub [13, s.702-703; 16, s.129; 11, s.115].

35. Naimi Şah Fəzlullah ibn Əbu Məhəmməd Təbrizi h.q. VIII (XIV) əsrin məşhur şəxsiyyətlərindən olmuşdur. Hürufi təriqətinin əsasını qoymuşdur. Şah Fəzlullah Hacı Bəktaş Vəlinin vəfatından iki il sonra h q 740 (1339)-ci ildə anadan olmuşdur. Həddi-buluğa çatdıqdan sonra müəllif papaq tikməklə həyatını təmin etmişdir. Müəllif bir müddət səyahətdə olmuşdur. O, hicri qəməri 771 (1369)-ci ildə İsfahana, hicri qəməri 775 (1373)-ci ildə Məkkəyə səfər etmiş və hicri qəməri 788 (1386)-ci ildə öz təriqətini yaymağa başlamışdır. Şah Fəzlullah hicri qəməri 797(1394)-ci ildə Şirvan şəhərində həbsə alınmış və orada “Cavidannamə” əsərini yazımışdır. “Xəznəyi gənci-ilahi” əsərində deyilir:

“Seyid Fəzlullah Əmir Teymurun müasirlərindən və təsəvvüf təriqətinin böyük şəxsiyyətlərindəndir. O, bir sıra nadir elmlərda, təsəvvüfdə və hikmətdə yüksək rütbəyə çatmışdır. Şah Fəzlullah cəfr və ədad elmlərinin əsası olan hürufiliyin sirləri haqqında tədqiqat aparmış, “Cavidani-Kəbir” və “Cavidani-Səgir” əsərlərini yazımışdır. Əbdülməcid Fırıştəzadənin dediyinə görə Mövlana Seyid Fəzlullah özü üçün doqquz canişin təyin etmişdir ki, onlardan da ancaq dördü təriqət sirlərini dərindən bilirdilər” [4, s.45].

Şah Fəzlullahın ölümündən sonra onun fikirləri və təriqəti bütün islam aləminə yayılmışdır. Əl-Əliyül-əla, Seyid İmadəddin Nəsimi və baş-qaları kimi onun canişinləri və naibləri Anadoluya qaçmış, Bəktaşilərin təkyələrinə və xanəgahlarına yol təpib, bəkdaşı təriqətinin əvəzinə

hürufi təriqətini təbliğ etməyə başlamışlar. Təbrizdə Cahanşahxan dövründə Şah Fəzlullahın qızı və Yusif adlı digər bir şəxs yenidən hürufi-lərin təriqətini yaymağa başlamışlar. Lakin bu təriqətə inananlardan beş yüz nəfərə yaxın adam öldürülüb, yandırılmışdır.

Həmçinin o, Seyyid Fəzlullah Halalxor kimi də şöhrət tapmışdır. Yəni halal çörək yeyən. Digər əsərlərindən Ərşnamə-məsnəvi, Numnamə, Məhəbbətnamə məlumudur [13, s.703-705]. Ali-min üç kitabı Gırgani şəhərciyində fars dilində nəşr olunub. Bu kitablar İranda çox məşhur olmasa da Osmanlı dövlətində geniş yayılmışdır. Müəllif 796-ci ildə Zilqida ayında Miransah bin Əmir Teymur tərəfindən öldürülüb. “Rövzətül-cənan” əsərinin müəllifinin yazdığına əsasən Feyzullah Naiminin qəbri Naxçıvandadır [13, s.704; 17, s.222-223)]. Yazdığı əsərlər fars dilində idi [5, s. 277].

36. Samia Bəyrambəy Təbrizdəndir [4, s.298; 5, s.328]. Müəllifin doğulduğu il, vəfat tarixi və yaşadığı əsr və əsərləri məlum deyil.

37. Rəğib Ərdəbili – Adı Mir Yusifdir [4, s.269]. Rəğib təxəllüsüdür. “Atəşkadeyi-Azər”də müəllif onu Seyyid Aşıq Pişi adlandırır [14, s.59]. Rəğib Ərdəbili gözəllik vurğunu olub. Mənbələrin verdiyi məlumatə görə, hətta ölüm ayağında belə məşuqəsinə şeir yazıb [13, s. 29; 12, s. 29; 8, s. 102].

38. Mücrümi (Mücrim Ərdəbili) Ərdəbillidir. Söz ustası olub. Gözəl şeirlər yaratmışdır [4, s.238]. Əsərləri fars dilində idi [5, s.261].

H.q.109-cu ilin alimlərindəndir. Mücrimi onun təxəllüsü idi [14, s.119].

XI əsr şairin adı “Məcməul-Xəvvəs”da “Məhərrəmi” kimi də qeyd olunub [12, s.76].

39. İmaminin doğuldugu yer Xalkaldır. Əsərləri fars dilindədir [5, s.175].

Xalxalın tanınmış söz ustalarından olmuşdur. Mənbələrdən məlum olduğu kimi, müəllifin şeir qoşmaqla yanaşı, şeir toplamağa da böyük həvəsi var idi [4, s.171; 10, s.260]. Yaradıcılığı fars dilində idi [5, s.175].

X əsr şairlərindən olan İmamiyəyə hələ öz dövründə Şirin şair ləqəbini vermişlər [13, s.766].

40. Nitqi Şirvanlı nisbəsindən məlum olduğu kimi, Şirvandan olub. Yaşadığı dövr – XVI əsr. Yazdığı dil-fars dili [5, s.291].

41. Lətif Lətifəddin Səncəri – Doğulduğu yer – Marağa. Yazdığı əsərlər – fars dilində olmuşdur [5, s.201].

42. Şərif Mərağinin doğulduğu yer Marağadır. Əsərləri fars dilində idi [5, s.467].

Nəticə / Conclusion

Şəmsəddin Saminin “Qamusül-Elam” əsərində Azərbaycan müəlliflərinin ədəbi mühiti və bədii ırsinin araşdırılması, ictimaiyyətə təqdim edilməsi olduqca vacib və əhəmiyyətlidir. XIX əsrin sonları Türkiyədə bibliografik nəşrlərin azlığı şəraitində yazılan bu altı cildlik lügət, çox böyük əhəmiyyət kəsb etmişdir. Lügət əlifba sırası ilə tərtib olunmuş və bu da axtarışı asanlaşdıraraq sorğuların daha tez, səmərəli, hərtərəfli öyrənilməsinə şərait yaratmışdır. “Qamusül-Elam” lügətində Türkiyə və Azərbaycan daxil olmaqla müsəlman Şərqiñin böyük bir hissəsi elmi, mədəni, tarixi, coğrafi baxımdan eks olunur. Şəmsəddin Saminin orta əsr şəxsiyyətləri haqqında verdiyi məlumatlar eksər hallarda mükəmməldir. Sonrakı dövr araşdırmaçıları daha yeni mənbələrdən istifadə etmək-

lə bəzi müəllif və əsərləri haqqında dəqiqləşdirmələr aparmışlar. Lakin bu heç də Saminin görünüyü işin əhəmiyyətini azaltmır. Sami orta əsr mənbələrindən istifadə etməklə, ilkin məlumatverici tədqiqatçılarından olmuşdur. Onun “Qamusül-Elam” lügəti müasir tədqiqatçılar üçün orta əsr mənbələrindən istifadə edilməsində örnək rolunu oynamaqdadır. Qeyd edək ki, “Qamusül-Elam”da Sami müəlliflərin həyatına, həyat tərzlərinə, şəxsiyyətlərinə xüsusi fikir vermişdir. Mənbələrdən istifadə etməklə sənətkarların həyatının öyrənilməsi Sami dövrü üçün bir yenilik idi. Şəmsəddin Saminin əsəri bu gənə qədər elm, mədəniyyət, ədəbiyyat tariximizin öyrənilməsində ən dəyərli mənbələrdən ola bilər.

Ədəbiyyat / References

1. Aybəniz Rəhimova // Qulam Məmmədli təzkirəsi (azərbaycanlı alim, yazıçı, şair və başqa görkəmli xadimlər haqqında bibliografik materiallar). Bakı: Elm və təhsil, 2012.
2. Agah Sirri Levand / Şemseddin Sami, Ankara Üniversitesi Basımevi. Türk Dil Kurumu Tanıtma Yayınları, 1969.
3. İslam Ansiklopedisi. İslam Alemi Tarih, Coğrafiya, Etnoqrafiya və Biyografiya Luğati. 11 cilt, İstanbul, Milli Eğitim Basımevi, 1970.
4. Məhəmmədəli Tərbiyət / Danişməndani Azərbaycan. Tərcümə edən: İsmayıł Şəms, Qafar Kəndli. Bakı: Azərnəşr, 1987.
5. Pənahi Makulu // Ədəbi məlumat cədvəli (on məşhur Şərq mənbəyi əsasında). Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1962.
6. Şahzadə Nadir Mirzə Qacar // Təbriz darussəltənəsinin tatixi, coğrafiyası və görkəmli şəxsləri. Bakı: Elm, 2019.
7. Dr. Phil.habil. Julian Rentzsc // In Memory of Sami Frasher, 4th international conference on language and literature (Uluslararası Dil ve Edebiyat konferansı) (Bildiri kitabı Hena e Plotë Beder University – Tirana /Albaniya, 2015.
8. آذر لطف علی بیک // تذکرہ اشکدہ یمینی، ۱۲۷۷ ص ۴۶۶
9. امین احمدرازی. هفت اقلیم جلد دوم. تصحیح تعلیقات و حواشی سید محمد رضا طاهری حسرت . تهران ۱۳۷۸ص، ۱۴۴۳
10. امین احمدرازی // هفت اقلیم ، جلد سوم ، تصحیح تعلیقات و حواشی ، سید محمد رضا طاهری ، - سروش، تهران ، ۱۳۷۸-
11. آغا بزرگ الطهرانی ، الذریعة الی تصانیف ، تهران ۹، ۲۷۶ ص .
12. دولت آبادی عزیز / سخنوران آذربایجان ۱ج، تبریز ، ۱۳۷۷ ص ۱۱۱۵
13. دولت آبادی عزیز / سخنوران آذربایجان ۲، تبریز ، ۱۳۷۷ ص ۱۱۱۵
14. دیهم محمد / تذکرہ شعراء آذربایجان. ج ۲ ، تبریز ۱۳۶۷ ، ص. ۷۶۴
15. محمد علی ابی طالب حزین لاهیجی ، تذکرۃ المعاصرين ، مقدمہ تصحیح و تعلیقات معصومہ سالک ، تهران : نشر سایه .

(۱۳۷۷) نظر نشر میراث مكتوب (وابسته به معاونت امور فرهنگی و زارات فرهنگ و ارشاد اسلامی

- مهد على مدرس تبريزى // ريحانه الادب فى ترافق المعروفين بالكتبه و اللقب جلد اول ، تهران ، ١٢٣٥ ، ٤٤٠ - .
مهد على مدرس تبريزى // ريحانه الادب فى ترافق المعروفين بالكتبه و اللقب جلد رابع، تهران ، ١٢٣٥ ، ٥٠١ - .
مهد على مدرس تبريزى// ريحانه الادب فى ترافق المعروفين بالكتبه و اللقب جلد ثانى تهران ، ١٣٤٩ ، ٢٥٦ - .

Азербайджанские авторы в словаре Шемседдина Сами "Камусуль-Элам"

Рена Искендерли

Институт рукописей имени Мухаммеда Физули НАНА. Азербайджан.
E-mail: renaiskenderli@gmail.com

Резюме. Одним из крупных трудов Шемседдина Сами (1857-1904), получившего наибольшую известность как лингвист-лексикограф в культурно-литературной жизни Турции, является шеститомный словарь “Камусуль-Элам” (1889-1898). Словарь, охватывающий историю, географию и частные имена заслужил большое внимание в качестве первой энциклопедии в Турции. Стоит отметить, что этот шеститомный словарь, написанный в конце XIX века в Турции, в условиях нехватки библиографических изданий имел большое значение. Главная особенность произведения заключается в том, что здесь отводится достаточно место средневековым азербайджанским ученым и авторам. Изучив информацию об этих ученых, мы приходим к выводу, что Шемседдин Сами высказал в своем словаре оригинальные мысли об их жизни и творчестве.

В словаре некоторые данные об авторах даны поверхностно или указаны только имена ученых. Это связано с тем, что источники, доступные во времена Шемседдина Сами, были простыми. Хотя эти сведения не являются достаточными, важно сказать, что, они имеют большое значение в качестве первоисточника. Ученые, собранные автором в словаре, родом из различных регионов Азербайджана. Расширив информацию об этих ученых, статья была представлена читателям.

Ключевые слова: Сами, ученый, словарь, средние века, литература